

Bu gün 5 iyun meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramıdır. Bu bayram münasibətilə Sizi və ölkənin bütün meliorasiya və su təsərrüfatı işçilərini təbrik edirəm.

Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda 1996-cı ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən «Meliorasiya və İrriqasiya haqqında» Qanunun imzalandığı 5 iyun tarixi Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı 24 may 2007-ci il tarixli Sərəncamla həmin ildən başlayaraq hər il «Meliorator günü» peşə bayramı kimi qeyd edilmişdir. Su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyini yüksək qiymətləndirən Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları həmin peşə bayramının miqyasını daha da genişləndirərək 5 iyun gününün «Su təsərrüfatı və meliorasiya işçiləri günü» peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni Sərəncam imzalamışdır. Həmin Sərəncamın imzalanması Möhtərəm Prezidentimizin su təsərrüfatı və meliorasiya sahəsinə göstərdiyi daimi diqqət və qayğının bariz nümunəsi kimi su təsərrüfatı və meliorasiya işçiləri tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılanmış, onları öz çətin və şərəfli işlərinə daha da həvəsləndirmişdir.

Qədim suvarma əkinçiliyi mədəniyyətinə malik olan ölkəmizin quraq və arid zonada yerləşməsi burada meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin mümkün olmadığını böyük uzaqgörənliklə qeyd edən Ulu Öndərimiz Heydər Əliyev ölkədə meliorasiya və su təsərrüfatının inkişafına xüsusi əhəmiyyət vermiş, bu sahənin əhəmiyyətini yüksək qiymətləndirərək onun inkişafını daim diqqətdə saxlamış, aparılan bütün işlərlə şəxsən maraqlanmışdır.

Azərbaycanda meliorasiya və su təsərrüfatının genişmiqyaslı, intensiv inkişafına ümummillə lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən başlanılmışdır. Bu vaxtdan etibarən ölkənin kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə iqtisadiyyatın bütün sahələrində xüsusi bir yüksəliş dövrü başlanmışdır. Ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul edilmişdir. Bu qərarlarda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etmək məqsədilə kompleks meliorasiya proqramları hazırlanmış və meliorasiya olunmuş torpaqlarda kənd təsərrüfatı istehsalının sabit şəkildə artırılması üçün mühüm tədbirlər işlənib həyata keçirilmişdir. 1971- 1975- ci illərdə ölkədə meliorasiya işlərinə 1966-1970-ci illərdəkinə nisbətən iki dəfədən çox vəsait ayrılmışdır. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilmiş, 156.8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 88 min hektar sahədə torpaqların yuyulması, o cümlədən 48 min hektarda əsaslı yuma, 110.3 min hektar sahədə suvarma şəbəkələrinin yenidənqurulması, 133.2 min hektar sahədə hamarlama işlərinin aparılması təmin olunmuş, 248.6 min hektar qış otlaq sahələrində su təminatı sistemləri yaradılmışdır. Bu illər ərzində Araz çayı üzərində həcmi 1.35 mlrd. m<sup>3</sup> olan Araz su anbarı (su elektrik stansiyası ilə birlikdə), Azərbaycan Respublikası və İran İslam Respublikası ərazisində 400 min hektar sahəni suvaran Mil-Muğan hidroqovşağı, Baş Mil kanalı, Yuxarı Mil və Yeni Xanqızı

kanalları, Naxçıvan MR-də 6 min hektar sahəni suvaran Arpaçay nasos stansiyası, Naxçıvan suvarma sistemi, Qusar rayonunda Caqar-Cibir magistral kanalı, Şamaxı rayonunda həcmi 3.5 mln. m<sup>3</sup> olan Zoqolovoçay su anbarı və digərləri tikilib istismara verilmişdir.

1976-1982 – ci illərdə meliorasiya və su təsərrüfatı sahəsinə ayrılan vəsaitin həcmi 1971-1975-ci illərdəkinə nisbətən 2.4 dəfə artmış, 605 min hektar sahədə suvarma sistemləri yenidən qurulmuş, 89.6 min hektar yeni suvarılan sahələr istifadəyə verilmiş, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırılmış, 274.4 min hektar sahədə əsaslı hamaralama işləri aparılmışdır. Bu dövrdə Tərtərçay çayı üzərində 144 min hektar sahəni suvarma suyu ilə təmin edən həcmi 550 mln. m<sup>3</sup> olan Sərsəng su anbarı (su elektrik stansiyası ilə birlikdə), həcmi 5.86 mln. m<sup>3</sup> olan Madagiz su anbarı, Naxçıvan MR- də Arpaçay çayı üzərində həcmi 150 mln. m<sup>3</sup> olan Arpaçay su anbarı, Naxçıvan çayından qidalanan həcmi 12.7 mln. m<sup>3</sup> olan Sirab su anbarı, Füzuli rayonunda həcmi 9.5 mln. m<sup>3</sup> olan Aşağı Köndələnçay su anbarı, Lənkəran rayonunda həcmi 52 mln. m<sup>3</sup> olan Yuxarı Xanbulançay su anbarı kompleksi, Tovuz rayonunda nasos stansiyası və bir sıra digər obyektlər tikilib istismara verilmişdir. Bütün bunların nəticəsində respublikada kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı və ümumi məhsul istehsalı bir neçə dəfə artmışdır.

Ölkədə 1993-cü ildə gərgin siyasi durumun, iqtisadi böhranın hökm sürdüyü bir şəraitdə Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə gəlişi meliorasiya və su təsərrüfatı sahəsinə məhv olmaqdan xilas etmiş, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoymuş, ona diqqət və dövlət qayğısı bərpa olunmuş, mövcud meliorasiya potensialından daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilmişdir. Onun göstərişləri əsasında respublikaya ayrılan xarici investisiyalar ilk növbədə bu sahənin inkişafına yönəldilmişdir. Həyata keçirilən islahatlar ilə əlaqədar 40-dan artıq normativ-hüquqi sənəd hazırlanmışdır ki, bunlardan da ən mühümü 1996-cı ildə imzalanmış "Meliorasiya və irriqasiya haqqında" Azərbaycan Respublikasının Qanunudur.

Ulu Öndərimizin qurub yaratdığı müstəqil Azərbaycan Respublikası bu gün etibarlı əllərdədir. Prezident kimi fəaliyyət göstərdiyi dövrdə cənab İlham Əliyev sübuta yetirdi ki, o, Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısıdır. Ölkəmizdə meliorasiya və su təsərrüfatının inkişafına Ümummilli Liderimiz tərəfindən əsas qoyulmuş diqqət və qayğı hazırda Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirilir. Onun sahəyə diqqəti və yaxından köməkliyi sayəsində bir çox layihələr başa çatdırılmış, bir çox layihələr uğurla davam etdirilir, bir çox yenilərinin isə həyata keçirilməsinə başlanılmışdır.

Möhtərəm Prezidentimizin 2010-cu ilin aprel ayının 29-da Cəlilabad rayonunda Göytəpə su anbarının və 15 avqust 2011-ci il tarixində Vəlvələçay-Taxtakörpü kanalının 10.7 km-lik birinci mərhələsinin, 2011-ci il noyabr ayının 16-da Qax rayonunda Hamamçay çayı üzərində tikilmiş körpünün, 2013-cü il iyul ayının 19-da Vəlvələçay-Taxtakörpü kanalının ikinci mərhələsinin, iyul

ayının 18-də Siyəzən , iyul ayının 19-da Şabran, 14 avqust tarixində İsmayılı və 4 sentyabr tarixində Yardımlı şəhərlərində içməli su xəttinin və kanalizasiya şəbəkəsinin, sentyabr ayının 28-də Taxtakörpü su anbarının (su elektrik stansiyası ilə birlikdə) və ondan su götürən Taxtakörpü-Ceyranbatan kanalının istifadəyə verilməsi, 2014-cü il noyabr ayının 15-də Şəmkir rayonu ərazisində inşa olunan Şəmkirçay su anbarının (SES-lə birlikdə), 2016-cı il fevral ayının 16-da Tovuzçay su anbarının açılış mərasimlərində, eləcə də çoxlu sayda digər meliorasiya və su təsərrüfatı obyektlərinin təməlqoyma və açılış tədbirlərində iştirak etməsi cənab Prezidentimizin ölkədə meliorasiya və su təsərrüfatı sisteminin inkişafına olan ardıcıl diqqət və qayğısından xəbər verir.

Bu diqqət və qayğıya cavab olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əvvəlki illərdə olduğu kimi, 2015- ci ildə də öz fəaliyyətini uğurla davam etdirmişdir.

Dünya Bankının krediti ilə həyata keçirilən «Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə» çərçivəsində respublikanın 8 rayonunda (Şabran, Siyəzən, Ağsu, İsmayılı, Masallı, Yardımlı, Cəlilabad, Lerik) 177 km su və 153 km uzunluğunda kanalizasiya xətləri çəkilmiş, içməli su ev birləşmələrində 19132 ədəd su sayğacları quraşdırılmışdır.

Eyni zamanda Bankın krediti ilə «Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi» çərçivəsində Sudan İstifadəedənlər Birliklərinin (SİB) xidmət etdiyi 47297 hektar ərazilərdə suvarma və drenaj şəbəkələrinin bərpası, yenidənqurulması işləri başa çatdırılmışdır.

Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına «Samur-Abşeron suvarma sisteminin yenidən qurulması» layihəsi çərçivəsində ilk mərhələdə Caqacuqçay və Qusarçay çayları üzərində suqəbuledici qurğuda tikinti işləri başa çatdırılmışdır. Caqacuqçayda 4150 pm kanalın tikintisi, Qudyalçayda isə 15282 pm olan mövcud kanalda yenidənqurma işləri tamamlanmaqla, Samur- Abşeron kanalına əlavə suyun verilməsi təmin olunmuşdur.

Layihə çərçivəsində Xızı, Siyəzən və Şabran rayonları ərazisində 30 min hektardan artıq yeni suvarılan torpaqların istifadəyə verilməsi üçün Xızı və Siyəzən rayonlarında meliorativ tədbirlərin aparılması davam etdirilmişdir. Şabran rayonunda isə mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi məqsədi ilə 30206 hektar (ondan 13806 hektar yeni suvarılan) sahədə görüləcək meliorativ tədbirlərin layihə sənədlərinin hazırlanması başa çatdırılmışdır. Ümumiyyətlə, 2015-ci ildə Xızı və Siyəzən rayonlarında 10 min hektara yaxın sahədə meliorativ tədbirlərin aparılması başa çatdırılmışdır ki, bunun da 8 min hektara yaxını yeni suvarılan sahələrdir. Bu tədbirlərin həyata keçirilməsi ilə həmin ərazilərdə iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasına geniş imkanlar yaradılmışdır.

Respublika büdcəsindən əsaslı tikintiyə ayrılmış vəsait hesabına Ağdam rayonunun Ergi massivinin və Füzuli rayonunun Mollaməhərrəmli, Arayatılı və Babı kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması, Qazax rayonunun Şıxlı arxının yenidənqurulması işləri davam

etdirilmiş, Ağdam rayonunda Atçılıq zavodunun ərazisində qrunut sularının səviyyəsinin aşağı salınması üçün 3200 pm uzunluğunda drenaj şəbəkəsi tikilib istismara verilmiş və Şəki rayonunun Şəkikənd, Cəyirli və Qozlubulaq kəndlərinin içməli su təchizatı ilə əlaqədar 3 ədəd subartezian quyusunun qazılması, nasos stansiyasının, təmizləyici qurğunun tikintisi, 22 km-ə yaxın boru kəmərinin çəkilişi ilə bu kəndlərə içməli suyun çatdırılması təmin edilmişdir.

«Şəmkiçay çayı üzərində dəryaçanın tikintisi» kompleksi layihəsinə daxil olan obyektlərdə tamamlama işləri başa çatdırılmaqla 164.5 mln. m<sup>3</sup> həcmində Şəmkiçay su anbarı, gücü 24.483 MVt Su Elektrik Stansiyası (SES) və ümumi uzunluğu 60565 metr olan Şəmkiçay magistral kanalları (hidrotexniki qurğularla birgə) istismara verilmiş, Gəncə və Şəmkiçay şəhərlərinin, eləcə də Samux rayonunun əhalisinin içməli su ilə təmin edilməsinə başlanılmışdır.

«2014-2016-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın həyata keçirilməsi ilə bağlı Abşeron magistral kanalında təmir-bəpə işləri davam etdirilmiş, Zirə qəsəbəsi ərazisində Qoşa Qışlaq nasos stansiyasını su ilə təmin edən tənzimləyici hovuzun və Novxanı nasos stansiyasında xarici elektrik təchizatı üzrə tikinti işləri yerinə yetirilmişdir.

Eyni zamanda Xaçmaz rayonunun Yalama ərazisində yaradılmış «Yalama Aqroparkı» MMC-nin (523 hektar) və rayonun sərhəd ərazilərində yerləşən 997 hektar əkin sahələrinə Xanarx kanalından suvarma suyunun verilməsi işləri başa çatdırılmış, Sabirabad rayonunun kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün «H» kanalının, Ağsu rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Qazanarx kanalının yenidənqurulması işlərinə başlanılmışdır.

İri taxılçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar Hacıqabul rayonunda 400 ha yeni suvarılan sahənin istifadəyə verilməsi üçün 2061 pm uzunluğunda Padar magistral kanalının və Neftçala magistral kanalı ilə rayonun əkin sahələrinə suvarma suyunun verilməsi üçün Kür çayı üzərindəki nasos stansiyasının xarici elektrik təchizatı başa çatdırılmış və kanalın tikintisi üzrə işlər davam etdirilmiş, Yuxarı Mil kanalında Ağcabədi rayonu ərazisində «Kroun-Ko» şirkətinə məxsus 2100 ha sahənin suvarma şəbəkəsinin tikintisi işləri yerinə yetirilmişdir.

Ümumilikdə bütün maliyyə mənbələrindən ayrılmış vəsaitlər hesabına əsaslı tikinti obyektlərində 478 km suvarma kanalı, 232 km kollektor-drenaj şəbəkəsinin tikintisi, yenidənqurulması və bərpası aparılmış, eyni zamanda 50 km qapalı və 169 km paylayıcı suvarma şəbəkəsi, 28 km təzyiqli metal boru xətti çəkilmişdir. 78 min hektar torpaqların su təminatı və 18 min hektar torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 16 min hektar yeni torpaqların suvarılması təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə respublikanın 34 şəhər və rayonunun 241 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətəyən torpaq sahələrinin

suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 300 ədəd subartezian quyusunda qazma işləri başa çatdırılmışdır ki, bununla da 5400 hektar torpaq sahələrinin su təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi təmin edilmişdir.

Respublikanın ən təhlükəli hesab olunan çaylarında (Kürmükçay, Tərtərçay, Daşağılçay, Girdimançay, Kişçay, Durucaçay və Dəmiraparançay) sel və daşqınlara qarşı 1818 pm uzunluğunda sahilbərkitmə (dəmir-beton, daş-beton, beton) işləri yerinə yetirilmişdir. Bundan əlavə, Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin yağış və sel sularından mühafizəsi tədbirləri üzrə uzunluğu 305 pm olan seltutan bəndin və onun üzərindəki qurğuların tikintisi işləri başa çatdırılmışdır.

Sudan səmərəli, qənaətlə istifadə olunmasının təmin edilməsi məqsədi ilə Səhmdar Cəmiyyət tərəfindən müvafiq tədbirlər işlənib hazırlanmış, istismar təşkilatları ilə birlikdə su istifadəçiləri ilə müvafiq izahat işləri aparılmış, suvarmanın gecə-gündüz və növbəlilik əsasında aparılması üçün müvafiq tədbirlər görülmüşdür.

Suvarma mövsümü başlanana kimi bütün kanallar və üzərindəki hidrotexniki qurğular istismar tədbirləri planına uyğun təmir edilərək suvarmaya hazır vəziyyətə gətirilmişdir.

Görülmüş tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə tam təmin edilmişdir. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1 milyon 374 min hektar sahədə orta hesabla 3.3 dəfə suvarılmışdır. Bütün suvarma mənbələrindən 8.6 mlrd. m<sup>3</sup> su götürülmüş və su istifadəçilərinə 6.0 mlrd. m<sup>3</sup> su verilmişdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda cənab Prezident kənd təsərrüfatının inkişafının, ərzaq təhlükəsizliyinin bizim üçün həmişə, bu gün də prioritet olduğunu bildirmiş, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, əkin sahələrinin dövrüyyəyə buraxılması, normal suvarmanın təmin edilməsi, xüsusilə pambıqçılığın, tütünçülüyn, üzümçülüyn, baramaçılığın inkişaf etdirilməsi üçün öz tapşırıqlarını vermişdir.

Bu tapşırıqların vaxtında və keyfiyyətli icra edilməsi məqsədilə Səhmdar Cəmiyyət tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir.

2016-cı ildə kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil keçirilməsi və respublikanın çaylarında baş verə biləcək sel və daşqın sularının maneəsiz axıdılması ilə əlaqədar müvafiq tədbirlər görülür.

Cəmiyyət tərəfindən magistral kanallar üzrə su bölgüsü limitləri, respublikanın çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiq edilmiş, bütün istismar təşkilatlarında gecə-gündüz növbətçilik yaradılmış, vegetasiya suvarmasının mütəşəkkil həyata keçirilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin

gücləndirilməsi məqsədilə Cəmiyyətin mütəxəssisləri ayrı-ayrı obyektlərə təhkim edilmiş, çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel, daşqın sularının maneəsiz axıdılması üçün bütün təxirəsalınmaz tədbirlər görülmüşdür.

Hazırda respublikanın su anbarlarında 16.0 mlrd. m<sup>3</sup> su yığılmışdır ki, bu da kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil aparılmasına şərait yaradacaqdır.

Sudan istifadə planına əsasən, 2016-cı ildə ümumilikdə 1 milyon 364 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarılması nəzərdə tutulmuşdur. 01 iyun 2016-cı il tarixə 524 min hektar sahədə taxıl orta hesabla 2.3 dəfə suvarılmışdır.

Suvarma mövsümünə hazırlıqla əlaqədar Cəmiyyətin yerli istismar idarələri tərəfindən 1293 hidrotexniki qurğu, 808 hidropost, 137 nasos, 132 elektrik və dizel mühərriki, 2261 subartezian nasosu təmir edilmiş, suvarma və kollektor-drenaj şəbəkələrində 34 milyon m<sup>3</sup>-ə yaxın lildən təmizləmə işləri aparılmışdır.

Çay məcralarında 4.9 mln. m<sup>3</sup> həcmində məcra təmizləmə işləri aparılmış, 932 m<sup>3</sup> şax-daş və faşın bəndlər quraşdırılmış, daş-beton bəndlərdə 2.5 min m<sup>3</sup> həcmində təmir işləri görülmüşdür.

Əkin sahələrinin su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə aparılan təmir və bərpa işləri əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasına şərait yaradacaqdır.

Səhmdar Cəmiyyət tərəfindən cari ildə də bir sıra konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ehtiyat fondundan ayrılmış vəsait hesabına respublikanın əhalisi 400 min nəfərə yaxın olan 40 şəhər və rayonunun 148 yaşayış məntəqəsinin və əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədi ilə 150 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur ki, hazırda onların qazılmasına hazırlıq işləri aparılır.

Dünya Bankının krediti ilə həyata keçirilən «Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə» üzrə respublikanın 8 rayonunda içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdiriləcək, «Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi» çərçivəsində qənaət edilmiş vəsait hesabına daha 7 min hektar sahədə 15 rayonda təsərrüfatdaxili suvarma və drenaj şəbəkələrinin təmir-bərpası işləri aparılacaqdır.

Neftçala magistral kanalının, Yuxarı Mil kanalının, Şəmkir maşın kanalının 2-ci növbəsinin, Şəmkirçay su anbarı zonasında paylayıcı kanalların tikintisi, Sabirabad rayonunda «H» kanalının yenidənqurulması işləri davam etdiriləcək, Sabirabad və Biləsuvar rayonlarının ərazilərində yerləşən az məhsuldar qış otlaqları sahələrində meliorativ tədbirlərin aparılmasına başlanacaqdır.

Eyni zamanda Türyançay və Əlicançay çaylarında su anbarlarının tikintisinin layihə sənədlərinin hazırlanmasına başlanılacaqdır.

Möhtərəm Prezidentimizin müvafiq Fərman və Sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları və tədbirlər planlarında meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsi ilə torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə imkan yaranacaqdır.

Müstəqil ölkəmizin iqtisadiyyatının inkişafında öz yeri olan meliorasiya və su təsərrüfatı sahəsi Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının xüsusi diqqəti sayəsində daha da inkişaf etdirilir. Onun tərəfindən ölkə melioratorlarının əməyinə və sahənin roluna verilən yüksək qiymət bizi daha böyük məsuliyyətlə işləməyə və daha böyük nailiyyətlər qazanmağa sövq edir.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının respublikanın su təsərrüfatına göstərdiyi diqqət və qayğıya cavab olaraq, Cəmiyyətin kollektivi qarşısında qoyulmuş vəzifələri tam məsuliyyəti ilə dərk edərək, onların vaxtında və layiqincə yerinə yetirilməsində daha səylə çalışacaq və bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcəklər.